



Abid Tahirli

Kimya, həndəsə, nücum... hər elmiden  
halışan,

Cümle "Quran'a talib sən elmin mövələsan.

Elə bir dərya yoxdur ağlın lövbər salma-  
sın,

Bir xəzinə qalmayıb qələmin bac almasın.  
Nə var yiğib getmişən, eyləmişən başa  
tac,

Şairlər qalibdilər inci sözlərə möhülləc.

Söz bostanın dərmisən tağda uradır qa-  
lan,

Xəzinələr boş qalib ne satan var, ne alan.  
Dür tökülür yazdırığın məsnəvidan, qəzel-

sən.

Fəhmine, hikmətinə, ağlına heyran qaldı,  
Qılıncdan keşkin olan sözündən ibret aldı.

Cəsarəti öñündə susub, fikirə getdi,  
Dinləyib Nüşabəni çox şeyi idrak etdi.

Yalañı çıxdı üzə, özünü çox danladı,  
Qəllədən gözün açıb nəhayət ki, anladı; -

Allahın xəlq etdiyi qadın da bir insandır,  
Erkək, diş fərgi yox, aslan elə aslandı.

Dünya sənə dar hücre, sən dünyadan iri-  
sən,

"Xəmse"nə ebedisən, dirilərdən dirisən.  
Mənalar dəryasıdır yazdırığın hər bir sətir,

Sənin hər bir əsərin sözün əzəmetidir.

# "Nizami ili"nin ədəbi izi

## "Nizami ili"nə bir inci

**T**anınmış şair, Azərbaycan Yazuçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi, Dünya Avşarlar Birliyinin Azərbaycan üzrə təmsilçisi, Azərbaycan Türk Ağsaqqallar Birliyi idarə heyətinin üzvü Şöhlət Əfşar poeziyası mövzu rəngarəngliyi, ideya dərinliyi və forma gözəlliyi ilə diqqəti çəkir. "Nizami ili" də yaradıcılıq baxımından şair üçün uğurlu olmuş, bir çox dəyərli və aktual mövzularla əsərlər ərsəyə gətirmişdir. Onun dahi Nizamiya həsr etdiyi "Şeyx Nizamının tərifi" adlı poeması nəinki Şöhlət Əfşarın yaradılığında, bütövlükdə ötən ilin Azərbaycan ədəbi ərsəsində təqdirəlayiq numunədir və fikrimcə, "Nizami ili"ndə böyük şairə həsr olunmuş ən yaxşı bədii nümunələrdən biri, bəlkə də birincisidir.

Abid Tahirli

Ey ustadlar ustadı, ey ulu, Şeyx Nizami,  
Ya Haqq! Bismillah! - deyib ələ aldım qə-  
ləmi,

Allaha yalvarıram topuq vurmasın dilim,  
Sənin adına layiq bir əsər yaza bilim.  
İnci, gövhər sözlerin hamisini demisən,  
Necə yazıb, vəsf edim sənin tərifinini  
mən?!

Ya Rəbb! Nur saç qəlbimə, hikmətinin şə-  
məndən,

Alnı açıq, üzü ağ çıxmı bu imtahandan.  
Gərək sərraftək seçib bakıra sözlər ta-  
pam,

Sənin uca şəninə sözdən Tac-Mahal ya-  
pam.

Sözü bəzəyib tutam ipəyə, al qumaşa,  
Nəqqaşək naxış vuram başdan-başa ta-  
maşa.

Sən mələklər sirdəsi... Göylərdən enmi-  
sən sən,

Daim coşub çağlayan bir hikmət çeşməsi-  
sən.

Sən idrak etdiyini təqvasız idrak etmir,  
Elmini dərk etməyə nadanın gücü yetmir.  
Fəhminlə, hikmətlə sən əbədi dirisən,  
Allahın vəhy verdiyi sözün peyğəmbəri-  
sən.

Ta Məşriqdən Məqrībə şeirlən şahı sən-  
sən,

Əyarın çox ucadır, nəzmin dərgahı sən-  
sən.

Yoxdur bir qələm ehli öñündə dura bilsin,  
Cürət edib, səninə pəncə pəncəyə gəl-  
sin.

Söz oynadıb səninə kimse yarışa bilməz.  
Saf incinə yad inci esla qarışa bilməz.  
İrfanda, fazılətdə sənə kim çatar ki, kim?  
Sən alımlar alimi, əl-həkimən, əl-həkim.  
Qüdrətin söz mülküne firuzətək nur saçır,  
Əqlin, fikrin, düşüncən üfüqlərə yol açır.



dən,

Ağıl, kamal sahibi doğulmusan əzəldən.  
Günəştək parlaq zəkan qəlblərə işiq salır,  
Dünya səndən öyrənir, dünya səndən elm  
alır.

Düşüncənə can verib sözün cövhərə  
dönür.

Sənin dodaqlarında hər söz gövhərə  
dönür.

Söz çəsməsi qalmayıb gözündən içməyə-  
sən,

Elə bir söz yoxdur ki, qızıl don biçməyə-  
sən.

Hər sözə, hər kəlama qanından qan ver-  
misən,

Hikmətinlə bəzəyib sözlərə can vermisən.  
Sənin nəzmin ruhuyla nəzmin birincisidir,  
İrfan xəzinəsinin gövhəri, incisidir.

Dünyanı fəth eleyən nadir sözərə sənin-  
dir,

Sırələrə açar olan qadir sözərə sənindir.  
Söz sənilə şah oldu, sənilə sehirəndi,

Həkk oldu bəyinlərə, adını möhürəndi.  
Sən şeirlə dərs verdin sultana, şahlara

Sən qaldırdın şeirlən bayraqın ucalara.  
Haqsızı üşyanını yazıb gətirdin dilə,

Şahı məzəmmət etdin qarının dil iilə:  
"Zülmündən, sítəmindən ərşə qalxbə  
aman,

Nəfsə qul olan keşdən şah olmaz heç bir  
zaman.

Xalqı çapıb soyursan, işin talanlılıqdır,  
Haqqın, ədalətin yox, peşən yalancılıqdır".  
Qarının tənbəhindən dik başın eydi yere  
Ədalət dərsi verdin zalim Sultan Səncəre.  
Comərd, erkek fitrətli Nüşabənin dilindən,  
Göz dağı, öyüd verdin böyük işgəndəre

Söz oyununda hər an qoşa  
düşübə zərin,  
Nuhdan bəri dünyada olmayıb  
bir bənzərin.

Zamanın xalisina nadir naxış  
vurmusən,

Sözün səltənətində şanlı büsət  
qurmusən.

Qızıl sünbül yetirdi sən əkdiyin  
hər bir dən,

Söz gülgənən sulandı zəhməti-  
nin tərindən.

Qələmi tişə edib dəfinələr tap-  
misan,

Söz yonub, bəzəyib sözdən  
heykel yapmışən.

Nursan başdan ayağa, sən ağıl  
məbədisən,

Tanrıının haqqdan gələn nurlu çi-  
raqışan sən.

Çox sırlı qıfları sən sözünlə aç-  
misan,

Həqiqətin yoluna işıq, şəfəq sa-  
çmışən.

Sən ruhunla, qanınlə türkliyə  
şan qatmışən,

Türkliyə uca tutub şah zirvəye  
çatmışən.

Dünyada qələm ehli, ustad şairlər coxdur,  
Fəqət, sənin zirvənə çatan bir kimse yox-  
dur.

Söz sənilə dünyada şöhrət tapıb ucalıdı,  
Yox oldu taxtı-taclar sənin əsərin qaldı.

Epik əsərlərinə məsnəviyə şah oldun,  
Ötdün Firdövsini de, onu kölgədə qoydun.

Sinələl karxanası, sırələr xəzinəsidir,  
Nəzminin xoş ahəngi ruhun nəşidəsidir.

Şəhirlər qıflara düşməsə də bir aclar,  
O sırlı qıfları sənin sözərən aclar.

Əldə esa seyyahətə dənəyini gəzmədin  
sən,

Fəqət, altı qitəni ağlınlı fəth etmişən.

Sən planet şairisən, səs salmışən hər ya-  
na,

Adın, şanın-şöhrətin yayılıbdır cahana.

Tək sənsən - Şeyx Nizami, sən layiqsən  
bu ada,

Cisman olmasan da, sən ebedisən  
dünyada.

Hər sözün dəfinədir, şəffaf, parlaq almaz-  
dır,

Şərəfinə nə yəzsəm, nə söyləsəm də az-  
dir.

Şeirlər gülüstanının solmayan gülü sənsən  
Davud kimi neğməzən, erşin bülbülu sən-  
sən.

Ömrünün hər bir anı böyük dür qərinədən,  
Nə zamana siğırsan, nə də kainata sən.

Varlığın günəş kimi, salehdır hər əmelin,

Hər bir duyan ürekde ucalıbdı heykəlin.

Şöhlət gece və gündüz ruhuna səcdə qılır,

Allaha bel bağlayıb, dərsini səndən alır!